

# Peyvəndləmə virusla mübarizədə əsas vasitədir

Dünyəvi immunitet yaratmaqla “gözə görünməz” düşməndən xilas olmaq mümkündür, əks təqdirdə, o bizi uzun illər tərk etməyəcək

Bəşəriyyəti hədələyən, insanları bəzən xof və vahimə içərisində saxlayan, bəzilərinə isə inandırıcı görünməyən, lakin uşaqtan-böyüyü hər kəsi yoluxdurun koronavirus infeksiyasına qarşı bir ildir ki, müxtəlif variantlarda mübarizə aparılır. Təsirini hiss edənlər də var, hələ də bu ciddi və təhlükəli bələya başdansovdu yanaşanlar da. Lakin məsələnin ciddiliyi mübarizəni gücləndirmək tələbini də ortaya qoyur. Belə optimal variant isə, hələ ki vaksinasiyadır.

Azərbaycanda koronavirus pandemiyasına qarşı vaksinasiya kampaniyası bu il yanvarın 18-dən başlayıb. İlk gündən etibarən bildirilib ki, başqa ölkələrdə olduğu kimi, peyvəndlənmə məcburi deyil. Lakin tibb mütəxəssisləri veziyəti nəzərə alaraq, vaksinasiyadan keçməyin vacibliyini tövsiyə edirlər.

Gizli deyil ki, inyeksiyanın imtina edəcəklərini deyənlər də var. Bəs, görəsən, onların narahatlıqlarına səbəb nədir? Vaksinasiyaya qarşı inamsızlıq, yoxsa qorxu...

Maraqlıdır ki, XIX əsrde Britaniyada yaranan peyvənd əleyhdarlarının hərəkatını misal çəkənlər də var. Göstərirlər ki, onlar vaksinasiya əvəzinə, təcridolunma kimi, alternativ mübarizə üsullarını tələb ediblər.

Vaksinlərin “təhlükəsi” barədə bildiklərimiz və bilmədiklərimiz

COVID-19 vaksininə gəlinə, belə hesab olunur ki, ona qarşı inamsızlıq və qorxu keçmişdəki təcrübə, siyasi və sosial mənşəli amillərə əsaslanır bilər. Bu aspektden yanaşdıqda 2009-cu ildə isveçdə yaşananlar nümunə göstərilir. Burada “donuz qripi” alovlanarkən, beş milyon insanın, yeni əhalinin təxminən yarısının vaksinasiyadan sonra, bəzilərində ağır və uzunmüddətli yan fəsadlar müşahidə olunub. Bu hadisə əhalinin yeni peyvəndlə bağlı bəzi narahatlıqlarını izah edə bilər.

Stokholmdakı Novus İnstitutunun apardığı sorğuya görə, isveçlilərin təxminən 60 faizi vaksinlənmə ilə bağlı ya tərəddüb keçirir, ya da ondan imtina etmək fikrindədir.

Ötən il nüfuzlu “Lancet” dərgisində yayılan araşdırırmaya əsasən, vaksinlərin əhəmiyyəti, təhlükəsizliyi və effektivliyinə dair inamsızlığın səviyyəsi xeyli artıq idi. Belə ki, 2015-2019-cu illər arası 6 ölkədə peyvəndlərin təhlükəsiz olması ilə bağlı qəti şəkildə razılaşmayan respondentlərin sayında ciddi artım müşahidə olunub.

Belə görünür ki, koronavirus peyvəndi ilə bağlı narahatlıqlar ölkədən-ölkəyə dəyişkəndir. Britaniya da daxil, bəzi ölkələrin sakınlığı, ümumilikdə peyvəndlərə qarşı olmasa da, müəyyən istehsalçının vaksinlərindən imtina edir. “The Guardian” qəzetinin məlumatına əsasən, ABŞ Almanıyanın BioNTech/Pfizer peyvəndindən imtina edənlər Britaniya istehsalı olan vaksinlərə üstünlük verirlər.

## “Rəqabət” çəşbaşlıq yaradanda...


Mütəxəssislərin fikirləri-nə əsasən, bir çox ölkədə insanların vaksinlərə qarşı apardığı kampaniya qorxu və inamsızlıq hissini bir az da gücləndirir. Hesab olunur ki, dezinformasiyanın eyni zamanda müxtəlif kanallardan yayılması yanlış məlumatların “mötəbərliyini” artırır. Burada peyvəndlərin təhlükəsiz olmadığı kimi iddiaları göstərmək yerinə düşərdi. Belə əsaslandırılmayan məlumatlar artıq bir müddətdir ki, internet şəbəkələrində yayılmışdır. Təbliğ olunur ki, guya peyvəndlərin istehsalını sürətləndirmək naməni tələb olunan prosedurlardan yan keçilib və bu da vaksinin təhlükəsizliyini sual altına alır.

Lakin, ümumiyyətlə, bütün digər sahələrdə olduğu kimi, burada da ola bilsin ki, vaksinlərin istehsalı ilə məşğül olan şirkətlərin bir-biri ilə “rəqabət”i müəyyən dərəcədə öz rolunu oynasın. Lakin mütəxəssislər də təsirin əksəti malik olmasına unutma-maği tövsiyə edirlər. Nəzəret qurumları və istehsalçılara əsasən, vaksinlərin əsaslı, qabaqcıl texnologiya, nəzaretle istehsalın paralel aparılması və geniş maliyyə dəstəyi olub.

London Gigiyyena və Tropik Tibb Məktəbinin Vaksinə Etimad Layihəsi belə bir nəticəyə gəlib ki, sosial media-da dezinformasiya səciyyəli məlumatlarla tanış olan qruplar arasında vaksinasiya olmaq istəyənlərin faiz nisbəti aşağı düşür.

## Kütləvi immunitet necə qazanılır

Britaniyalı infeksionist-həkim Will Buddun deyir ki, bu qrupun etimadını geri qazanmasaq, Pfizer peyvəndinin 95 faizlik təsiri barədə məlumat heç bir mənə daşımayaq: “...Ölkənin əksəriyyəti peyvənd olunmadan,



kütləvi immuniteti təmin etmək mümkün olmayacaq”.

Peyvəndlərdən imtina edənlər onların “qeyri-effektivliyi və ya yan fəsadları” kimi səbəbləri qeyd edirlər. Lakin Rusiya Səhiyyə Nazirliyinin saytlarının birinin yazdığını görə, “qorxular” məsələni bilməməkdən irəli gəlir. Vaksinasiya kampaniyasının tərəfdarları hesab edirlər ki, məşhur simaların, siyasi, ictimai və mədəniyyət xadimlərinin ictimai şəkildə inyeksiya olunması etimadı artırıbilər.

Burada nümunə olaraq, ABŞ Prezidentini nümunə kimi göstərməkdə də özlərini haqqlı sayırlar. Ötən ilin dekabr ayında onun vaksinasiya olunması televiziya ilə canlı yayında nümayiş etdirilib. Yaşına görə peyvənd almaq növbəsi çatan Joe Biden soydaşlarını “vaksinin təhlükəsizliyinə” inandırmaq istədiyini deyib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Infeksion xəstəliklər üzrə işçi qrupunun hekim-infeksionisti Nezrin Mustafayeva da bu məsələyə münasibət bildirib. Onun sözlerinə görə, dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsiri nəticədən danişə bilərik.

Azərbaycanın Çin istehsalı olan “Sinovac” şirkətinin peyvəndine üstünlük verdiyi-xi xatırladan N. Mustafayevanın sözlerinə görə, ikiterəflili danişqıllar davam etdirilir, ya-xın gələcəkdə ölkəmizə digər vaksinlərin də getirilməsi nəzərdə tutulub: “Ümid edirəm ki, ilin sonundəkən başqa vaksinlərdən də faydalanaq imkanımız olacaq”.

## 18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz?!?

Həkim-infeksionist daha sonra qeyd edib ki, dünyadan hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə pey-

vənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılır: “Məcburiyyət olmasa da, çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır. Dünyada bir qrup şəxslər var ki, peyvəndləme prosesinin qəti əleyhinədirler. Bu, ilk növbədə peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nəhiyədə qızartı, işişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmədə müəyyən xəstəlik əlaməti formalasdırılmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalassın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yeni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir”.

Təessüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürələr. Yəni “Kimse peyvənd olundu xəstələnmədi, faydasını gördü” hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə, onu yadda saxlayırlar. Bu da əhali arasında sürtənə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət COVID-19-a qarşı da var. Daha çox bu xəstəlik sebebəndən vəfat edənlərin sayını yadda saxlaysırlar. Sağalınanların sayı diqqətdən kənardə qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır.

18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz. Çünkü həmin yaş qrupu üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur. Hazırda COVID-19 xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti eks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyişdiriləndən sonra peyvənd oluna bilərlər.

Ən nəhayət, tibbi mütəxəssislərin geldiyi əsas və son qənaət bundan ibarətdir: peyvəndləmə virusla mübarizə deməkdir. Dünyəvi immunitet yaratmaqla “gözə görünməz” düşməndən xilas olmaq mümkündür, əks təqdirdə, o, bizi uzun illər boyu hədələyə bilər.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət		
<b>Ümumi</b>		
Ümumi yoluxanın sayı	<b>303858</b>	
Ümumi sağalanın sayı	<b>267485</b>	
Aktiv xəsta sayı	<b>32170</b>	
Ümumi test sayı	<b>3128656</b>	
Ümumi ölüm sayı	<b>4203</b>	
<b>Bu gün</b>		20.04.2021
Yeni yoluxanın sayı	<b>2197</b>	
Yeni sağalanın sayı	<b>1946</b>	
Bugünkü test sayı	<b>13777</b>	
Bugünkü ölüm sayı	<b>34</b>	